



# AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN S Ə R Ə N C A M I

## **“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında**

Azərbaycan Respublikasının dinamik sosial-iqtisadi inkişafını, cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasını, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına daha sıx inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Proqramının həyata keçirilməsinə rəhbərlik və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti illərdə dövlət büdcəsinin layihələri tərtib edilərkən bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2007-ci il  
№ 2583

**2008-2012-ci illərdə Azərbaycan Respublikasında  
rəsmi statistikanın təkmilləşdirilməsinə dair**

**DÖVLƏT PROQRAMI**

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) son illər ölkədə aparılan iqtisadi islahatların davamıdır. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, ölkədə aparılan islahatları hərtərəfli əks etdirən statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması və Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi məqsədini daşıyır.

Statistika sisteminin inkişafında keyfiyyətli dəyişikliklərə bu sahənin texnoloji modernləşdirilməsi, yeni informasiya texnologiyalarının, idarəetmədə yeni metodların tətbiqi və onun səmərəliliyinin yüksəldilməsi yolu ilə nail olunacaqdır.

Dövlət Proqramının başlıca vəzifələri aşağıdakıların icrasını təmin etməkdir:

- açıq statistik məlumatlara girişin sadəliyi və bütün maraqlı istifadəçilər üçün onların formalaşdırma metodologiyalarının şəffaflığı;
- milli statistika sistemi göstəricilərinin, onların formalaşdırma metodlarının müəyyənləşdirilməsində beynəlxalq statistik standartların və təsnifatların tətbiqinin daha da genişləndirilməsi;
- statistika təcrübəsində elmin müasir nailiyyətlərindən istifadə;
- respondentlərə düşən statistik məlumat yükünün azaldılması;
- ölkənin sosial-iqtisadi inkişafını və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini xarakterizə edən göstəricilərin çevik hesablanması üçün metodoloji əsasların yeniləşdirilməsi;
- müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, statistik məlumatların toplanması, formalaşdırılması, saxlanması və yayılmasının təkmilləşdirilməsi;
- dövlət hakimiyyəti orqanlarının statistik məlumat ehtiyatlarının inteqrasiyası;
- rəsmi statistika məlumatlarının keyfiyyətinin yüksəldilməsi;
- respondentlərdən alınan ilkin statistik məlumatların konfidensiallığının təmin edilməsi metodlarının təkmilləşdirilməsi və s.

Bu vəzifələrin yerinə yetirilməsi statistik metodologiyanın yeniləşdirilməsinə, Azərbaycan Respublikasının sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyəti haqqında dolğun, düzgün və elmi cəhətdən əsaslandırılmış, eləcə

də beynəlxalq statistika standartlarına cavab verən rəsmi statistik məlumatların əldə edilməsinə, mərkəzi icra hakimiyyəti orqanlarının statistik məlumat ehtiyatlarının birləşdirilməsinə, idarələrarası qarşılıqlı məlumat mübadiləsinin inkişafına imkan yaradacaqdır.

Nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi, ölkə miqyasında bütün statistik məlumat ehtiyatlarının inteqrasiyası əsasında dövlət hakimiyyəti orqanlarının vahid statistik məlumat sisteminin yaradılması ilə nəticələnəcəkdir.

Statistika işlərinə xərclərin və respondentlərə düşən məlumat yükünün azalmasını təmin edən seçmə müayinələrin geniş tətbiqi məlumatların inzibati mənbələrindən maksimum istifadə etməklə, ölkə iqtisadiyyatında baş verən hadisələr üzərində statistik müşahidələrin təşkilində mühüm əhəmiyyət kəsb edir.

Bu gün statistika işinin dünya standartları səviyyəsində yerinə yetirilməsi müasir informasiya texnologiyalarının tətbiqini zəruri edir. Bununla bağlı internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, statistik məlumatların toplanması, işlənməsi, saxlanması və təqdim edilməsi sisteminin modernləşdirilməsi üçün kompleks işlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Proqramın icrası statistik məlumat respondentləri və istifadəçilərinin qarşılıqlı əlaqə kanallarının formalaşdırılmasını, məlumat ehtiyatlarının qorunmasını, xüsusən də məlumat bazalarına icazəsiz girişlərdən müdafiəni təmin etməklə, statistik məlumat istifadəçilərinin tələblərinin müəyyənləşdirilməsinə imkan verəcəkdir.

Proqram üzrə tədbirlər 10 bölmədə qruplaşdırılmışdır.

I-III bölmələr statistikanın yeni istiqamətlərinin yaradılmasını və ənənəvi istiqamətlərin təkmilləşdirilməsini birləşdirməklə, real, xarici və sosial sektorları əhatə edir.

Statistikanın göstərilən istiqamətlərinin inkişafı Azərbaycan Respublikası iqtisadiyyatının cari vəziyyətinin, xarici və daxili şəraitin dəyişməsinin, sosial-iqtisadi inkişafın meyl və amillərinin aşkara çıxarılmasının, makroiqtisadi göstəricilərin təkmilləşdirilməsi və məlumat bazasının inkişaf etdirilməsi yolu ilə həyata keçirilməsini nəzərdə tutur. Bu, ölkənin sosial-iqtisadi inkişafının uzun, orta və qısamüddətli dövrlər üçün etibarlı layihə və proqnozların işlənilməsinə, dövlətin sosial-iqtisadi siyasəti sahəsində qəbul edilmiş qərarların səmərəliliyinin yüksəldilməsinə imkan yaradacaqdır.

Real sektor statistikasına sahəsində statistik müşahidələrin, göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi çərçivəsində müəssisələr statistikasının gələcək inkişafı üzrə informasiya axınının optimallaşdırılmasına, milli hesablar sistemi göstəricilərinin qurulması üçün statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə və iqtisadi fəaliyyətin ayrı-ayrı sahələrinin inkişafının xarakterizə olunmasına xüsusi diqqət yetiriləcəkdir. Bunun üçün təsərrüfat subyektinin növündən asılı olaraq, müşahidənin müxtəlif metodlarının tətbiqinə əsaslanan statistik müşahidənin birləşmiş (inteqrasiya olunmuş) sisteminin yaradılması, kiçik sahibkarlıq subyektləri üzərində statistik müşahidənin təkmilləşdirilməsi, statistik məlumatların Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartının tələblərinə tam

uyğunlaşdırılmasının başa çatdırılması, müəssisələrin struktur statistikasının yaradılması, ölkə rəhbərliyinə, sahibkarlara, elmi işçilərə və ictimaiyyətə ölkədəki biznes mühiti haqqında dolğun informasiyanın çatdırılması məqsədilə konyunktur sorğuların mütəmadi keçirilməsi, sahibkarlara düşən informasiya yükünün azaldılması nəzərdə tutulur.

Energetika statistikasının islahatı ölkənin energetika sektorunda baş verən proseslərin izlənməsi və öyrənilməsi, bu sahədə düzgün qərarların, qısa və uzunmüddətli strategiyanın qəbul olunması, prioritet və perspektivlərin müəyyənləşdirilməsi, milli energetika ehtiyatlarının idarə olunmasına yönəldilmiş dövlət siyasətinin işlənilib hazırlanması və həyata keçirilməsi üçün milli enerji balansının strukturu və tərtibi metodologiyasının təkmilləşdirilməsi, alternativ və bərpa olunan enerji mənbələri statistikasının yaradılması, zəruri statistik məlumatların əldə olunması istiqamətində aparılacaqdır.

Kənd təsərrüfatı statistikasında beynəlxalq təcrübələr nəzərə alınmaqla, çoxillik əkmələrin, bağçılıq təsərrüfatlarının müayinəsi, cins mal-qara və quşların uçotu metodologiyasının hazırlanması və tətbiq edilməsi, bitkiçilik məhsullarının yetişdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının seçiminə təsir göstərən amillərin öyrənilməsi və kəndin sosial-iqtisadi inkişafı üzərində statistik müşahidələrin təşkili planlaşdırılır.

Tikinti fəaliyyətini hərtərəfli xarakterizə edən statistik müşahidənin bütöv sisteminin yaradılması tikintidə baş verən proseslərin obyektiv xüsusiyyətlərinin əldə edilməsini nəzərdə tutur. Bu, tikintiyə icazənin verilməsi anından obyektin tikintisinin başa çatdırılmasına qədər, həmin tikintinin vəziyyəti, tikilən mənzillərin keyfiyyəti və texniki xüsusiyyətləri haqqında və digər məlumatlara malik olmağa imkan verəcəkdir.

Mənzil-kommunal təsərrüfatı sektorunda islahatların statistik informasiya təminatının yaxşılaşdırılması məqsədilə ipoteka, habelə fərdi mənzil tikintisinin kreditləşdirilməsi və s. haqqında məlumatların əldə edilməsi üçün monitorinqin təşkili nəzərdə tutulur.

Nəqliyyat-yol kompleksi, onun infrastrukturunun vəziyyəti və inkişafı sahəsində mövcud statistika məlumatlarının unifikasiyası və sistemləşdirilməsi, elektron informasiya bazasının yaradılması, ölkənin avtomobil yollarının siyahıyaalınması, fərdi sahibkarlar da daxil olmaqla, yük avtomobili statistikasının təkmilləşdirilməsi kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

İnformasiya cəmiyyətinin formalaşmasında müstəsna rolunu oynayan və sosial-iqtisadi həyatın əsas sahələrinə ciddi nüfuz etmiş informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi səviyyəsinin öyrənilməsinin rəsmi statistikanın prioritetlərindən biri olduğunu nəzərə alaraq, informasiya cəmiyyəti üzrə statistik məlumat bazasının yaradılması və onun metodologiyasının hazırlanması, beynəlxalq şəbəkəyə çıxış imkanları və onlardan istifadənin məqsəd və xarakterinin statistik öyrənilməsi, elektron ticarətin metodologiyasının hazırlanması və statistikanın təşkili nəzərdə tutulur.

Turizm statistikasını sahəsində turizmin mövcud inkişafının kompleks xarakterizə olunmasını təmin edən göstəricilər sistemi, ümumdünya ticarət və

turizm təşkilatlarının tövsiyələrinə uyğun olaraq, turizm sahəsində seçmə müayinələrin keçirilməsinin təşkilinə dair metodologiya hazırlanacaq və turizmin ayrı-ayrı sahələrində statistik müayinələrin aparılması təşkil ediləcəkdir.

Əmək statistikasına sahəsində işlərin Beynəlxalq Əmək Təşkilatının meyarlarına tam uyğunlaşdırılması, iş vaxtının yeni indikatorlarının işlənilib hazırlanması, məşğul əhalinin iş vaxtının, sağlamlıq imkanları məhdud olan şəxslərin iqtisadi əmək fəaliyyətinə cəlb olunması şərtləri barədə statistik tədqiqatların keçirilməsi nəzərdə tutulur.

Maliyyə statistikasının mühasibat uçotunun beynəlxalq standartları səviyyəsində yenidən qurulması, milli hesablar sisteminin maliyyə aktiv və passivlərinin iqtisadiyyatın sektorları arasında bölüşdürülməsini əks etdirən maliyyə hesabının tərtibi, holdinq, maliyyə-sənaye qrupları, transmilli korporasiyaların fəaliyyətinin statistik öyrənilməsi həyata keçiriləcəkdir.

Qiymət statistikasına sahəsində “Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə ticarət şəbəkəsində qiymət artımına təsir göstərən amillərin aşkar edilməsinə dair statistik müayinənin aparılması, dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin uçotu üzrə metodologiyanın yaradılması, istehsalçı qiymətlərinin uçotunun aparılması üzrə metodologiyanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Xarici sektor statistikasına sahəsinin əsas vəzifəsi ölkənin tədiyə balansının tərtibi və xarici borcun müəyyənləşdirilməsi üçün statistik informasiya təminatının yaxşılaşdırılmasından, habelə xarici ticarət statistikasının elektron informasiya sisteminin təkmilləşdirilməsindən ibarətdir. Bu məqsədlə xarici investisiyalar üzrə göstəricilərin, o cümlədən dövlət öhdəliyi yaratmayan xarici borcun statistikasının aparılmasına dair metodologiyanın hazırlanması, xarici ticarətin elektron məlumat bazasına bütün istifadəçilərin sərbəst girişinin təmin edilməsi, fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan, idxal və ixrac edilən malların həcmnin (dəyərinin) müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Sosial sektor statistikasına sahəsində miqrasiya proseslərinin öyrənilməsi, təhsil statistikasının və onun informasiya bazasının təkmilləşdirilməsi məqsədilə gündüz ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, onların maddi-texniki bazasının vəziyyətinin və pedaqoji kadrlarla təminatının öyrənilməsi, səhiyyə müəssisələrinin maddi təchizatı və orada göstərilən xidmətlərin keyfiyyətinə dair statistik tədqiqatın keçirilməsi, səhiyyə statistikasına üzrə məlumatların toplanmasının elektron şəbəkəsinin yaradılması, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi üçün investisiya qoyuluşu ilə bağlı statistik müayinənin təşkili, ölkədə bədən tərbiyəsi və idmanın inkişafını əks etdirən statistik göstəricilər sisteminin hazırlanması, habelə sosial statistika üzrə digər işlər həyata keçiriləcəkdir.

IV bölmə rəsmi statistikanın məlumat sistemində iqtisadi-statistik təsnifatlar sisteminin inkişafına həsr olunmuşdur. Belə ki, burada qüvvədə olan milli

təsnifatların təkmilləşdirilməsi və yenilərinin hazırlanması, ölkə iqtisadiyyatında milli təsnifatların tətbiqi mexanizminin təkmilləşdirilməsi, milli təsnifatların beynəlxalq iqtisadi təsnifatlarla uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə investisiya, aralıq və istehlak malları, ətraf mühitin mühafizəsi üçün çəkilən xərclərin, bələdiyyə ərazilərinin, məşğulluq, iqtisadi fəaliyyət növlərinin, məhsul və sənaye məhsullarının təsnifatları işlənəcək və ya onların yeni versiyaları hazırlanacaqdır.

V bölmə statistik müşahidələrin müasir metodlarının tətbiqi əsasında respondentlərə düşən məlumat yükünün minimuma endirilməsinə yönəldilmişdir. Seçmə müayinələrin geniş tətbiqi statistik işlərin həyata keçirilməsi üçün vaxtın, xərclərin və respondentlərə düşən məlumat yükünün azaldılmasını təmin edəcəkdir. Ehtimal seçmə prinsiplərinə əsaslanan seçmə metodunun tətbiqi bütün məcmu barəsində elmi əsaslandırılmış nəticələri çıxarmağa və bununla yanaşı, alınmış nəticələrin dəqiqliyi üzərində statistik nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir. Ölkədə gələcəkdə bu cür müayinələrin sayı xeyli artacaq və onlar iqtisadiyyatın bütün sektorlarında tətbiq olunacaqdır.

Dövlət hakimiyyəti orqanlarının inzibati məlumatlarından istifadə təcrübəsinin genişləndirilməsi də respondentlərə düşən məlumat yükünün azaldılmasına yönəldilmişdir. Bu məsələlərlə bağlı təsərrüfat subyektləri tərəfindən hesabatların elektron formada təqdim olunması proqramlarının və digər əyani vasitələrin hazırlanması, statistika orqanlarına müəssisə və təşkilatlardan (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) kağız formada daxil olan hesabatların elektron formaya keçirilməsi məsələləri həll ediləcəkdir.

VI bölmə dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və harmonizasiyasına (uyğunlaşdırılmasına) yönəlmiş tədbirlərdən ibarətdir. Müasir dövrdə dövlət səviyyəsində bütün statistik informasiya ehtiyatlarının inteqrasiyası məsələlərinin həll olunması əsasında statistik məlumatların vaxtında əldə edilməsini, keyfiyyətinin yüksəldilməsini təmin etmək üçün vahid statistik informasiya təminatı sisteminin təşkili zərurəti yaranmışdır. Bu, milli iqtisadiyyatın və sosial sferanın vəziyyəti və inkişaf dinamikasının təhlili, bütün sahələrdə idarəetmə və proqnozlaşdırma məsələlərinin həllində səmərəliliyi artırmaq məqsədini daşıyır. Bu bölmə daxilində mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin texnoloji və texniki uyğunlaşmasına nail olunacaq, dövlət idarəetmə orqanları arasında elektron məlumat mübadiləsi yaradılacaqdır.

VII bölmə müasir informasiya-telekommunikasiya texnologiyalarının tətbiqi əsasında rəsmi statistika orqanlarında statistik informasiyanın yığılması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsi ilə bağlıdır. Bu, mikroməlumat bazalarının formalaşması üçün əsas yaradacaqdır. İnternet texnologiyalarının tətbiqi statistik məlumatlara təcili daxilolma imkanlarının genişləndirilməsinə, istifadəçilərin sayının artmasına və xidmətin yeni keyfiyyət səviyyəsinə çatdırılmasına xidmət edəcəkdir. Bununla yanaşı, yeni texnologiyanın tətbiqinə yönəlmiş qərarlar əsasında mütəxəssislərin bütün iş yerlərinin avtomatlaşdırılması, onların müasir texniki və proqram vasitələri ilə yenidən təchiz

olunması və dövlət statistika orqanlarında məlumatın işlənməsinin yeni texnoloji strukturunun, habelə Dövlət Statistika Komitəsində elektron kitabxananın yaradılması planlaşdırılır. Məlumat ehtiyatlarının əsasını məlumat şəbəkəsi vasitəsi ilə statistik məlumatların toplanması, formalaşdırılması, saxlanması və yayılması təşkil etdiyindən, mütəxəssislərin və texniki heyətin biliklərinin təkmilləşdirilməsi məsələsinə də diqqət yetiriləcəkdir.

VIII bölmə statistik informasiya istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafına yönəlmişdir. Müasir texnologiyaların tətbiqi rəsmi statistika məlumatlarının istifadəçilərə çatdırılmasının çevikliyini artırmağa imkan verir. Qarşılıqlı məlumat əlaqəsi prosesində statistik məlumat istifadəçiləri ilə əks əlaqə kanalının qurulması dövlət statistika orqanlarına statistik məlumatlara tələbat dərəcəsini qiymətləndirməyə, statistik məlumatların yayılması üçün yeni yanaşmaları hazırlamağa imkan verəcəkdir.

IX bölmə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuşdur. Avropa İttifaqı ilə qonşuluq proqramına əsasən, statistika sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, bağlanmış beynəlxalq müqavilələr çərçivəsində birgə işlərin həyata keçirilməsi, beynəlxalq seminarlarda, konfranslarda iştirak nəzərdə tutulur ki, bu da ölkədə rəsmi statistikanı Avropa standartlarına uyğunlaşdırılmaqla onun inkişafına xidmət edəcəkdir.

X bölmə yerli statistika orqanlarında iş şəraitinin yaxşılaşdırılmasına, bir sıra rayonlarda inzibati binaların inşası və ya yenidən qurulmasına yönəldilmişdir.

**2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın  
təkmilləşdirilməsinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə**

**T Ə D B İ R L Ə R P L A N I**

**I. Real sektor statistikasına sahəsində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi**

<b>Sıra №-si</b>	<b>Tədbirin adı</b>	<b>Tədbirin məqsədi</b>	<b>Gözlənilən nəticələr</b>	<b>İcraçı təşkilatlar</b>	<b>İcra müddəti</b>
1.1.	İntegrasiya olunmuş statistik hesabat sisteminin hesabat formalarının hazırlanması	Müəssisələrin fəaliyyəti üzərində rəsmi statistik müşahidə metodlarının təkmilləşdirilməsi	Müxtəlif iqtisadi fəaliyyət növlərini təmsil edən təsərrüfat subyektləri üzrə müəssisələr statistikasının unifikasiya olunmuş göstəricilərinin əldə edilməsi	Dövlət Statistika Komitəsi	2009-2010-cu illər
1.2.	Respondentlərin natamam ilkin məlumatlarını şərti hesablama metodları əsasında tamamlamaq üçün elmi, metodoloji konsepsiyanın hazırlanması	Xüsusi proqram təminatı vasitələrini tətbiq etməklə, statistik məlumatların işlənməsi prosesində məlumatların redaktəsi	Beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq müəssisələr statistikasına məlumatlarının yaradılması	Dövlət Statistika Komitəsi	2009-2010-cu illər
1.3.	İstehsalatda istehlak statistikasının yaradılması	İqtisadiyyatın sektorları arasında istehsal və xidmət axınlarının statistik öyrənilməsi	Milli Hesablar Sisteminin tərtibi üçün daha müfəssəl məlumatların olması	Dövlət Statistika Komitəsi	2010-cu il
1.4.	İqtisadi fəaliyyət növlərinin təsnifatı, fəaliyyət növləri üzrə məhsul təsnifatı və sənaye məhsullarının statistika təsnifatının yeni versiyalarının tətbiqi ilə əlaqədar istehsal və xidmət statistikasının təkmilləşdirilməsi	Avropa təsnifatlar sistemində baş vermiş dəyişikliklərə müvafiq əsas milli təsnifatların və metodologiyanın təkmilləşdirilməsi	İqtisadi fəaliyyət növlərinin təsnifatı, iqtisadi fəaliyyət növləri üzrə məhsul təsnifatı və sənaye məhsullarının statistik təsnifatının yeni milli versiyalarına uyğun olaraq, yeni strukturda işlənmiş istehsal və xidmət statistikasına məlumatlarının mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi	2009-2010-cu illər
1.5.	Müəssisələr statistikasına daxil olan statistika	Azərbaycan Respublikasının BVF MYXS-ya qoşulması	Müəssisələr statistikasında istifadə olunan təriflərin,	Dövlət Statistika Komitəsi	2009-2010-cu illər



	sahələrinin metodologiyasının beynəlxalq praktikada qəbul olunmuş konsepsiya, metod və təsnifatlardan istifadə etməklə, Beynəlxalq Valyuta Fondununa (BVF) məlumatların Yayılmasının Xüsusi Standartının (MYXS) tələblərinə tam uyğunlaşdırılmasının başa çatdırılması	zamanı üzərinə götürdüğü öhdəliklərin yerinə yetirilməsini təmin etmək, əsas milli makrogöstəricilərin ölkələrarası birbaşa müqayisə imkanlarının artırılması	təsnifatların, məlumat əhatəliliyinin, mövsümlilik amilinin uçotu metodikasının və digər keyfiyyət meyarlarının MYXS-in tələbləri səviyyəsinə çatdırılması		
1.6.	Ev təsərrüfatlarının sənaye fəaliyyətinin statistik öyrənilməsi	Sənayenin qeyri-formal sektoruna dair statistik müşahidənin təkmilləşdirilməsi, sənaye fəaliyyətinin statistik uçotla tam əhatə olunması	Ev təsərrüfatlarında sənaye məhsullarının istehsalı, istehlakı və satışına dair və digər yeni statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi	2008-ci il
1.7.	Müəssisələrin struktur statistikasının yaradılması	Milli statistika təcrübəsində müəssisələr statistikasının atributlarının tam tətbiqinə nail olunması	Sahibkarlara düşən statistika yükünün azaldılması, "müəssisə" müşahidə vahidindən aşağı səviyyədə olan statistik vahidlər barədə yeni məlumatların əldə olunması, müəssisələrin yaradılması və ləğv edilməsi hallarının səbəblər üzrə təsnifləşdirilməsi və sahibkarlığın inkişafına mane olan səbəblərin aşkar edilməsi	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi	2009-cu il
1.8.	Müəssisələr statistikasını çərçivəsində keyfiyyət göstəriciləri statistikasının yaradılması, mütəmadi konyunktur sorğuların keçirilməsi	Ölkə rəhbərliyinə, sahibkarlara, elmi təşkilatlara və ictimaiyyətə ölkədəki biznes mühiti barədə informasiyanın çatdırılması	İqtisadi fəaliyyət növləri üzrə statistik məlumatların mövcudluğu və nəşri, sahibkarlıq əminliyi indeksinin hazırlanması və nəşri	Dövlət Statistika Komitəsi	2008-2012-ci illər ərzində hər rüb
1.9.	Sahibkarlara düşən informasiya yükünün	Sahibkarlığın inkişafına yardım göstərilməsi,	Müayinə nəticələrinin nəşri, sahibkarlara	Dövlət Statistika	2008-ci il

	müəyyənləşdirilməsinə dair statistik müayinənin təşkili	mərkəzi icra hakimiyyəti orqanlarının tələbi ilə sahibkarlıq subyektləri tərəfindən tərtib olunan hesabatların məlumatlarının həcmnin, informasiya yükünün müəyyənləşdirilməsi	düşən informasiya yükünün optimallaşdırılması haqqında, habelə mərkəzi icra hakimiyyəti orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin yaxşılaşdırılmasına dair təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması	Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	
1.10.	Sənaye müəssisələrinin istehsal güclərindən istifadə olunmasına dair statistik tədqiqatların təşkili və avadanlıqların yaş strukturunun öyrənilməsi	Sənaye müəssisələrində mövcud istehsal potensialından istifadənin statistik öyrənilməsi, ehtiyatların aşkar edilməsi	Müayinə nəticələrinin nəşri, sənaye müəssisələrində istehsal potensialından istifadəni xarakterizə edən məlumatların hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi	2010-cu il
1.11.	Energetika statistikasına dair metodoloji vəsaitin hazırlanması	Milli energetika statistikasının mahiyyəti, mənbəyi, müşahidə üsulları, bu sahədə tətbiq olunan tərif və izahları əhatə etməklə, energetika statistikasının təkmilləşdirilməsi	Statistika məlumatlarının bütün istifadəçiləri üçün energetika statistikasının metodologiyasına açıq girişin təmin edilməsi	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi	2008-ci il
1.12.	Milli enerji balansının yeni, müasir beynəlxalq tələblərə cavab verən strukturda hazırlanması və təkmilləşdirilməsi	Energetika statistikasının beynəlxalq statistika standartlarına uyğun islahatı. Milli enerji balansı göstəriciləri ilə inkişaf etmiş ölkələrin enerji balansı göstəricilərinin birbaşa müqayisəliliyinə nail olunması	Energetika sektorunda baş verən proseslərin öyrənilməsi, bu sahədə qərarların, strategiyaların qəbul olunması, prioritet və perspektivlərin müəyyənləşdirilməsi, milli energetika ehtiyatlarının idarə olunmasına yönəlmiş dövlət siyasətinin işlənilib hazırlanması və həyata keçirilməsi üçün zəruri statistik məlumatların	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi	2008-2010-cu illər

			mövcudluğu. Milli xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə energetika statistikasını sahəsində beynəlxalq göstəricilərə uyğun energetika məhsullarının istehsalı, hərəkəti və son istehlakını özündə ehtiva edən təkmil enerji balansının qurulması		
1.13.	Energetika üzrə rəsmi statistik hesabatların yenidən tərtib edilməsi, mövcud göstəricilərin tərkibinə yenidən baxılması, metodoloji tövsiyələrin hazırlanması	Mövcud energetika statistikasını hesabatları və metodologiyasının beynəlxalq tələblərə uyğunlaşdırılması, göstəricilərin formalaşma metodologiyasının təkmilləşdirilməsi	Energetika statistikasının tələblərinə uyğun olaraq və enerji balansının qurulması üçün zəruri məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi	2008-ci il
1.14.	Energetika statistikasının əsas göstəricilər sisteminin təkmilləşdirilməsi	Milli energetika statistikasını göstəricilərinin beynəlxalq göstəricilər ilə harmonizasiyası (uyğunlaşdırılması)	Ölkənin enerji potensialından istifadə olunmasının səmərəliliyinin müəyyən edilməsi, enerji istehlakının müxtəlif analitik (adambaşına, ÜDM-ə nisbətində enerji istehlakı, enerji ehtiyatlarının əhalinin sayına nisbəti və s.) göstəricilərinin hesablanması üçün metodoloji əsasların mövcudluğu	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi	2009-cu il
1.15.	Alternativ və bərpa olunan enerji mənbələri statistikasının yaradılması və təkmilləşdirilməsi	Alternativ və bərpa olunan enerji mənbələri üzrə statistik məlumatların əldə edilməsi	Alternativ və bərpa olunan enerji mənbələri üzrə yeni statistik məlumatların mövcudluğu, enerji balansının tərtibi üçün zəruri məlumatların əldə edilməsi	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi	2010-2011-ci illər
1.16.	“Azərbaycanın energetikası” sərlövhəli statistik	Energetika sektorunun şəffaflığını artırmaq, energetika məhsullarının	Energetika üzrə statistik məlumatların sistemləşdirilməsi və	Dövlət Statistika Komitəsi,	2009-cu il

	məcmuənin hazırlanması	istehsal və istehlak strukturunda baş verən meyllərin statistik tədqiqini həyata keçirməklə, energetika sektorunun inkişaf istiqamətlərinin müəyyənəndirilməsində, qərarların qəbul edilməsində hökumətin statistik məlumatlarla təmin edilməsi	təhlili, bu məlumatların hökumətə, beynəlxalq təşkilatlara və digər istifadəçilərə təqdim edilməsi	Sənaye və Energetika Nazirliyi	
1.17.	Ailə kəndli təsərrüfatlarının fəaliyyətinin statistik öyrənilməsi	Ailə kəndli təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyəti haqqında ətraflı məlumatların əldə edilməsi, seçmə statistik müşahidələrin keçirilməsi metodologiyasının təkmilləşdirilməsi	Ailə kəndli təsərrüfatlarının fəaliyyəti haqqında daha etibarlı və dolğun statistik məlumatların işlənilib hazırlanması, müşahidə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi	2009-cu il
1.18.	Çoxillik əkmələrin müayinə metodologiyasının hazırlanması, müayinənin keçirilməsi	Çoxillik əkmələr üzrə məlumat istifadəçilərinin dolğun məlumatlarla təmin edilməsi	Çoxillik əkmələrin sortuna və yaşına görə, habelə digər aqronomik göstəricilərə görə yeni məlumatların hazırlanması, keçirilmiş müayinələrin nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi	2009-2010-cu illər
1.19.	Bağçılıq təsərrüfatlarının fəaliyyətinin statistik müşahidəsi	Kənd təsərrüfatının ümumi məhsuluna dair statistika məlumatlarının dolğunluğunun təmin edilməsi	İstehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi haqqında daha təkmil məlumatların hazırlanması, aparılmış müşahidələrin nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi	2011-ci il
1.20.	Cins mal-qara və quşların uçotu metodologiyasının hazırlanması və uçotun keçirilməsi	Sürünün tərkibində cins mal-qara və quşların xüsusi çəkisinin müəyyənəndirilməsi	Mal-qara və quşların cinslərə görə dəqiqləşdirilmiş sayı haqqında məlumatın mövcudluğu, keçirilmiş uçotun nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi	2012-ci il
1.21.	Dekorativ məhsulların istehsalına dair metodologiyanın hazırlanması və	Kənd təsərrüfatının ümumi məhsulu məlumatlarının dolğunluğunun təmin	Dekorativ bitkilər üzrə məhsulun həcminə dair yeni məlumatların mövcudluğu, keçirilmiş	Dövlət Statistika Komitəsi	2011-ci il

	müayinənin keçirilməsi	edilməsi	müayinələrin nəticələrinin nəşri		
1.22.	Kənd təsərrüfatı üzrə iqtisadi göstəricilərin öyrənilməsinə dair proqram və metodologiyanın hazırlanması və müayinənin keçirilməsi	Kənd təsərrüfatı üzrə statistik məlumatların dolğunluğunun təmin olunması	Kənd təsərrüfatını ümumi xarakterizə edən iqtisadi göstəricilər üzrə məlumatların əldə edilməsi və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi	2009-cu il
1.23.	Tikinti məhsulunun uçotu üzrə statistik müşahidənin metodoloji sənədlərinin hazırlanması	Müəssisələrin istehsal fəaliyyətinin qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi	Tikinti işlərinin həcmnin dəyişməsinin qiymətləndirilməsi üçün vacib sayılan natura və dəyər göstəricilərinin əldə edilməsi	Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	2012-ci il
1.24.	Mənzil-kommunal təsərrüfatı üzrə həyata keçirilən islahatların monitorinqi üçün göstəricilər sisteminin yaradılması və monitorinqin təşkili	Mənzil-kommunal təsərrüfatındakı islahatların informasiya təminatının keyfiyyətinin yüksəldilməsi	Mənzil-kommunal sektorundakı islahatların gedişini əks etdirən yeni statistik göstəricilərin hazırlanması, monitorinqin nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi	2011-2012-ci illər
1.25.	Tullantılar üzrə statistikanın təkmilləşdirilməsi və göstəricilər sisteminin yaradılması	Tullantılar üzrə yeni təsnifatın hazırlanması və bu sahədə statistik məlumatların əldə edilməsi	Tullantılar statistikasına aid beynəlxalq standartlara cavab verən məlumatların toplanması	Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi	2008-2009-cu illər
1.26.	Nəqliyyat statistikasına sahəsində elektron informasiya bazasının yaradılması	Nəqliyyatın inkişafını xarakterizə edən mövcud statistik məlumatların unifikasiyası və sistemləşdirilməsi	Nəqliyyat kompleksi üzrə istifadəçilərin statistik informasiyaya olan tələbatını ödəyən resursun mövcudluğu	Dövlət Statistika Komitəsi, Nəqliyyat Nazirliyi	2012-ci il
1.27.	Avtomobil yollarının siyahıya alınması metodologiyasının hazırlanması və siyahıyaalmanın təşkili	Avtomobil yolları şəbəkəsi və hərəkət intensivliyi haqqında zəruri statistik məlumatların əldə edilməsi	Ölkənin avtomobil yolları, nəqliyyatın hərəkəti və axını haqqında yeni məlumatların mövcudluğu, siyahıyaalmanın nəticələrinin nəşr olunması	Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi	2010-2011-ci illər

1.28.	Fərdi sahibkarlar da daxil olmaqla yük avtomobili nəqliyyatı sahəsində statistik müşahidənin aparılması	Ölkədə yük avtomobili nəqliyyatı statistikasını beynəlxalq metodoloji tövsiyələr əsasında təşkil etməklə, aktual məlumatların əldə edilməsi	Avtomobil nəqliyyatı statistikası üzrə Avropa Birliyi ölkələri ilə müqayisə oluna biləcək yeni statistik məlumatların hazırlanması və nəşri	Dövlət Statistika Komitəsi, Nəqliyyat Nazirliyi	2009-cu il
1.29.	Ev təsərrüfatlarında informasiya və kommunikasiya texnologiyalarından istifadəyə dair monitorinqin aparılması	Ölkə əhalisinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı və ondan istifadənin vəziyyətinin statistik öyrənilməsi	İKT-də inkişaf proseslərinin izlənməsinə şərait yaradan, habelə informasiya cəmiyyəti statistikası üzrə müvafiq məlumatların mövcudluğu, monitorinq nəticələrinin nəşr edilməsi	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2008-ci il
1.30.	İnformasiya cəmiyyəti statistikası üçün statistik məlumat bazasının yaradılması və bu sahə üzrə metodoloji əsasların hazırlanması	İqtisadiyyatın sahələrində, əhalidə informasiya və kommunikasiya texnologiyalarından istifadə səviyyəsini xarakterizə edən göstəricilərin sistemləşdirilməsi, bu məlumatlardan istifadə imkanlarının genişləndirilməsi	İnformasiya cəmiyyəti üzrə statistik məlumatdan istifadənin asanlaşdırılması, bütün istifadəçi qrupların məlumat bazasına açıq girişin verilməsi	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2010-cu il
1.31.	Ticarət şəbəkəsində elektron-ticarət üzrə statistik müşahidənin metodologiyasının hazırlanması və onun statistikasının təşkili	Ölkədə elektron ticarətin inkişaf meyllərinin öyrənilməsi, onun müəssisələrin fəaliyyətinə və cəmiyyətə təsirinin müəyyənləşdirilməsi	Ticarət şəbəkəsində İKT-nin, o cümlədən, ticarətin rolunun qiymətləndirməsi üzrə statistik məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2012-ci il
1.32.	Ticarət şəbəkəsində əhaliyə satılan malların strukturunda idxal mal-larının xüsusi çəkisinin müəyyənləşdirilməsi üzrə metodologiyanın hazırlanması və müayinənin keçirilməsi	Regionlar üzrə satılan istehlak mallarının mənzəyi barədə statistik göstəricilərin əldə edilməsi	Regionların ticarət şəbəkələrində satılmış malların strukturu barədə yeni göstəricilərin mövcudluğu və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2008-ci il
1.33.	Əmək bazarının müayinəsi	Müşahidə olunmayan iqtisadiyyatın	Ölkədə müşahidə olunmayan iqtisadi	Dövlət Statistika	2008-2009-cu

	metodundan istifadə etməklə, sahibkarlıq subyektlərinin və ev təsərrüfatlarının qeyri-formal fəaliyyətinin statistik tədqiqi metodologiyasının hazırlanması və müayinələrin aparılması	qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsi, milli hesablar sistemi göstəricilərinin və əlavə hesablamaların keyfiyyətinin yaxşılaşdırılması	fəaliyyətin iqtisadiyyatın ayrı-ayrı sahələri və ev təsərrüfatları üzrə miqyasına dair MHS-93-ün tələblərinə uyğun olaraq, daha dəqiq qiymətləndirilmiş məlumatların mövcudluğu, müayinə nəticələrinin nəşri	Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AMEA-nın İqtisadiyyat İnstitutu	illər
1.34.	İqtisadiyyat, iqtisadi fəaliyyət növləri və müəssisələr üzrə əmək məhsuldarlığı göstəricilərinin hesablanması metodologiyasının hazırlanması	Məhsul buraxılışı və istehsal amilləri məsrəfləri arasındakı nisbətə statistik tədqiqi	Əmək məhsuldarlığı üzrə statistik göstəricilərin əldə edilməsi və yayılması	Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AMEA-nın İqtisadiyyat İnstitutu	2008-ci il
1.35.	Turist obyektləri müştərilərinin uçotu üzrə metodologiyanın təkmilləşdirilməsi və müayinənin aparılması	Ölkədə turizmin inkişafının statistik informasiya təminatının yaxşılaşdırılması	Daha çox müştərisi olan turist obyektlərinin infrastrukturunu, onların inkişafına sərmayə qoyuluşları və s. yeni statistik göstəricilərin mövcudluğu, müayinə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi	2010-cu il
1.36.	Dövlət sərhədini keçərəkən turistlərin statistik müayinəsi metodologiyasının hazırlanması və müayinənin aparılması	Sərhəddən keçən turistlər haqqında statistik məlumatların əldə edilməsi	Ölkədə turizmin inkişafını daha dolğun əks etdirən statistik göstəricilərin mövcudluğu və məlumatların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi	2009-cu il
1.37.	Turizmin inkişafını kompleks xarakterizə edən statistik göstəricilər sisteminin yaradılması	Turizmin inkişafının əsas göstəricilərinin müəyyənəndirilməsi	Özündə turizmin inkişafını tam səciyyələndirməyə imkan verən sistemləşdirilmiş statistik göstəricilərin mövcudluğu	Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi	2009-cu il

1.38.	Reklam xidmətlərinin statistikasını üzrə əsas göstəricilər sisteminin və metodologiyasının hazırlanması	Reklam bazarının statistik tədqiqi	Reklam bazarının vəziyyətini xarakterizə edən yeni məlumatların mövcudluğu və nəşri	Dövlət Statistika Komitəsi	2009-cu il
1.39.	İş vaxtının indikatorlarının Beynəlxalq Əmək Təşkilatının meyarlarına tam uyğunlaşdırılması	İş vaxtının milli indikatorlarının Beynəlxalq Əmək Təşkilatının standartlarına uyğunlaşdırılması məqsədilə tədbirlərin həyata keçirilməsi və onların müqayisəliliyinin təmin edilməsi	Beynəlxalq Əmək Təşkilatının tələblərinə cavab verən maddəli işçilərin normal, adi, faktiki və ödənilmiş iş vaxtına dair və digər yeni məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi	2010-cu il
1.40.	Sağlamlıq imkanları məhdud olan şəxslərin iqtisadi əmək fəaliyyətinə cəlb olunması şərtləri barədə statistik müşahidənin proqramı və metodologiyasının hazırlanması və keçirilməsi	Əlillərin məşğulluq problemlərinin statistik öyrənilməsi, əlillərin potensial imkanlarından istifadəyə dair məlumatların əldə edilməsi	Sağlamlıq imkanları məhdud olan əhəlinin sayı, tərkibi haqqında və digər məlumatların mövcudluğu, müayinə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi	2011-ci il
1.41.	Məşğul əhəlinin iş vaxtına dair statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi	İqtisadiyyatda məşğul olan əhəlinin iş vaxtı haqqında yeni statistik məlumatların əldə edilməsi	İqtisadiyyatda məşğul olan əhəlinin faktiki işlənmiş və normal iş saatları, iş vaxtından əlavə vaxtda, gecə vaxtı və bayram günlərində görülən işə dair yeni məlumatların mövcudluğu və həmin məlumatların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi	2009-cu il
1.42.	Müəssisələrin maliyyə statistikasını hesabatlarının yenidən qurulması	Maliyyə statistikasına beynəlxalq standartlara uyğunlaşdırılması	Beynəlxalq standartlara cavab verən maliyyə statistikasının mövcudluğu	Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi	2012-ci il



1.43.	Milli hesablar sisteminin (MHS-93) prinsiplərinə uyğun olaraq, əsas kapitalın istehlakının qiymətləndirilməsinin metodoloji əsaslarının hazırlanması	Milli hesablar sisteminin prinsiplərinə uyğun olaraq, əsas kapitalın istehlakının qiymətləndirilməsinin təkmilləşdirilməsi	Əsas kapitalın istehlakına dair yeni göstəricilərin mövcudluğu	Dövlət Statistika Komitəsi, AMEA-nın İqtisadiyyat İnstitutu	2011-ci il
1.44.	Milli hesablar sisteminin maliyyə hesabının qurulması	Maliyyə aktiv və passivlərinin iqtisadiyyatın sektorları arasında bölüşdürülməsi və hərəkətinin tədqiqi	Milli hesablar sisteminin ardıcıl hesabları toplusunun mövcudluğu	Dövlət Statistika Komitəsi, Milli Bank, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	2008-2009-cu illər
1.45.	Maliyyə-sənaye qrupları, holdinq, transmilli korporasiyalar və digər birliklərin fəaliyyətinin müşahidəsi üzrə metodoloji əsasların hazırlanması və statistik uçotunun təşkili	Maliyyə-sənaye qrupları, holdinq, transmilli korporasiyalar və digər birliklərin fəaliyyətinin statistik tədqiqi	Maliyyə-sənaye qrupları, holdinq və digər birliklərin fəaliyyəti haqqında yeni statistik məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, AMEA-nın İqtisadiyyat İnstitutu	2008-2009-cu illər
1.46.	Qiymətli kağızların hərəkəti və onların iqtisadiyyatın sektorları üzrə bölüşdürülməsi üzərində statistik müşahidənin təşkilinə dair metodoloji tövsiyələrin hazırlanması	Milli hesablar statistikasının göstəricilərinin təkmilləşdirilməsi	Milli hesablar sistemi göstəricilərinin formalaşdırılmasında qiymətli kağızların hərəkəti və onlardan əldə edilən gəlirlərə dair statistik məlumatlardan istifadə edilməsi	Dövlət Statistika Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	2010-cu il
1.47.	İstehlak qiymətləri indeksinin hesablanması üçün qiymətlərin qeydiyyatı prosedurunun təkmilləşdirilməsi, ticarət təşkilatlarının seçmə məcmusunun formalaşdırılması üzrə metodoloji	Beynəlxalq müqayisələrin təmin edilməsi, qiymətlərin qeydiyyatı prosedurunun Avropa Birliyi ölkələrinin tələblərinə uyğunlaşdırılmasının başa çatdırılması	Qiymətlərin qeydiyyatı aparılan ticarət təşkilatlarının seçmə məcmusunun formalaşdırılması üzrə yeni metodoloji qaydaların mövcudluğu və istifadəsi	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2008-2009-cu illər

	tövsiyələrin hazırlanması				
1.48.	İstehsalçı qiymətlərinin statistik müşahidəsinə dair metodologiyanın təkmilləşdirilməsi	İstehsalçıların qiymət indekslərinin hesablanması işlərinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, sənaye, nəqliyyat və rabitə statistikasının məlumatlarının deflyasiya imkanlarının yaxşılaşdırılması	İstehsalçı qiymətlərinin statistik müşahidə dairəsini genişləndirməklə, onların sənaye xarakterli xidmətlər, regionlar və kiçik sahibkarlıq subyektləri bölgüsündə işlənilib hazırlanması, daha keyfiyyətli məlumatların mövcudluğu, yeni indekslərin nəşri	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2008-2009-cu illər
1.49.	Tənzimlənən qiymət və tariflərin statistik metodologiyasının yaradılması	Qiymət və tariflər statistikasının təkmilləşdirilməsi	Tənzimlənən qiymət və tariflərə dair Avropa standartları səviyyəsində hesablanmış yeni məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2012-ci il
1.50.	Ticarət məntəqələrində qiymət artımına təsir göstərən amillərin müəyyən edilməsinə dair müayinənin aparılması	“Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası	Qiymət artımına təsir göstərən süni amillərin aşkar edilməsi, onların aradan qaldırılmasına dair təkliflərin hazırlanması	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2008-ci il
1.51.	Regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər sisteminin hazırlanması, əsas göstəricilərin elektron məlumat bazasının regional bölgüdə yaradılması və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Azərbaycan Respublikasında qəbul olunmuş inkişaf proqramlarının icrasının statistik məlumat təminatının, regionlarda baş verən hadisə və proseslərin rəsmi statistik məlumatlarda əks olunmasının adekvatlığının təmin edilməsi	Statistikanın bütün sahələri üzrə elektron məlumat bazalarının regional bölgüdə mövcudluğu, statistik məlumat istifadəçilərinin məlumat bazasına İnternet vasitəsilə sərbəst girişi	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2009-cu il

1.52.	Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqi	Ayrı-ayrı əmtəə və xidmətlər bazarında inhisarçılığın, təmərküzləşmə səviyyəsinin müəyyənləşdirilməsi	İnhisarçı müəssisələrin Dövlət reyestrinin məlumatlarının aktuallaşdırılması, qiymətlərin dinamikasına təsir göstərən inhisar amillərinə dair aktual məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidməti	2009-cu il
-------	--	---	--	--	------------

## II. Xarici sektor statistikasına sahəsində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi

Sıra №-si	Tədbirin adı	Tədbirin məqsədi	Gözlənilən nəticələr	İcraçılar	İcra müddəti
2.1.	Fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan, idxal və ixrac edilən malların həcmnin (dəyərinin) müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi və bu sahədə müayinənin aparılması	Tədiyə balansının statistik informasiya təminatının yaxşılaşdırılması	İdxal-ixraca dair daha dolğun statistik məlumatların mövcudluğu və həmin məlumatların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Milli Bank	2009-cu il
2.2.	Mallar, mal qrupları, ölkələr üzrə illik idxal və ixrac göstəriciləri əsasında xarici ticarət statistikasına üzrə elektron məlumat bazasının yaradılması	Xarici ticarət statistikasının elektron informasiya sisteminin təkmilləşdirilməsi	Xarici ticarətin məlumat bazasına internet vasitəsilə bütün istifadəçilərin sərbəst girişi	Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi	2008-2009-cu illər
2.3.	Alternativ mənbələrin məlumatlarından istifadə etməklə, xarici investisiyalar üzrə göstəricilər sisteminin təkmilləşdirilməsi və tətbiqi	Tədiyə balansının statistik informasiya təminatının yaxşılaşdırılması	Xarici investisiyalar üzrə daha təkmil statistik məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi	2009-cu il
2.4.	Azad Ticarət sazişləri çərçivəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının ölkələr və mal qrupları üzrə bölgüsünün əldə edilməsinə dair proqram təminatının hazırlanması	Azad Ticarət sazişləri çərçivəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının ölkələr və mal qrupları üzrə bölgüsünə dair məlumatların əldə edilməsi	İstifadəçilərin Azad Ticarət sazişləri çərçivəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının ölkələr və mal qrupları üzrə bölgüsünə dair məlumatlarla təmin edilməsi	Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2008-ci il

2.5.	İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünə, o cümlədən Sərbəst Dönərli Valyuta ilə hesablaşmalarının strukturuna dair məlumatların əldə olunması üçün proqram təminatının hazırlanması	İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünə, o cümlədən Sərbəst Dönərli Valyuta ilə hesablaşmalarının strukturuna dair məlumatların əldə edilməsi	İstifadəçilərin idxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünə, o cümlədən Sərbəst Dönərli Valyuta ilə hesablaşmalarının strukturuna dair məlumatlarla təmin olunması	Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2008-ci il
2.6.	İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünün ölkələr və mal qrupları üzrə strukturunun əldə edilməsinə dair proqram təminatının hazırlanması	İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünün ölkələr və mal qrupları üzrə strukturunun əldə edilməsi	İstifadəçilərin idxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünün ölkələr və mal qrupları üzrə strukturuna dair məlumatlarla təmin edilməsi	Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi	2008-ci il
2.7.	Qeyri-dövlət xarici borcların uçotunun aparılması üzrə statistik göstəricilər sisteminin yaradılması və tətbiqi	Xarici borc statistikasının təkmilləşdirilməsi	Xarici sektor üzrə yeni statistik məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, Milli Bank, Maliyyə Nazirliyi	2008-2012-ci illər

**III. Sosial sektor və ekologiya statistikasına sahəsində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi**

<b>Sıra №-si</b>	<b>Tədbirin adı</b>	<b>Tədbirin məqsədi</b>	<b>Gözlənilən nəticələr</b>	<b>İcraçı təşkilatlar</b>	<b>İcra müddəti</b>
3.1.	Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair müayinənin keçirilməsi	Ölkədə qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının statistik öyrənilməsi	Ölkədə qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsi haqqında aktual statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi	2010-cu il
3.2.	Məktəb yaşında olan uşaqların məktəbdən yayınma səbəblərinin öyrənilməsinə dair müayinənin keçirilməsi	Məktəb yaşında olan uşaqların məktəbdən yayınma səbəblərinin statistik öyrənilməsi	Məktəb yaşında olan uşaqların məktəbdən yayınma səbəbləri haqqında statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi və Təhsil Nazirliyi	2011-ci il
3.3.	Ölkənin sərhədburaxılış məntəqələrində "Miqrasiya proseslərinin öyrənilməsinə dair" statistik müşahidənin metodologiyasının hazırlanması və müayinənin aparılması	Ölkədə miqrasiya proseslərinin statistik öyrənilməsi	Miqrasiya axınlarının səbəbləri haqqında daha geniş məlumatların mövcudluğu, müayinə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti	2009-cu il
3.4.	Səhiyyə müəssisələrində göstərilən tibbi xidmətin keyfiyyəti, onların dərman və avadanlıqlarla təminatına dair statistik müayinənin keçirilməsi	Səhiyyə müəssisələrində göstərilən xidmətin və səhiyyə müəssisələrinin maddi-texniki bazasının mövcud vəziyyətinin statistik öyrənilməsi	Dövlət və qeyri-dövlətə tibbi müəssisələrin fəaliyyəti haqqında statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri	Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi	2008-ci il
3.5.	Səhiyyə statistikasına üzrə məlumatların toplanmasının elektron şəbəkəsinin yaradılması	Səhiyyə statistikasına üzrə məlumatların toplanması sisteminin təkmilləşdirilməsi	Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi arasında yaradılmış elektron məlumat mübadiləsinin mövcudluğu	Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi	2010-cu il

3.6.	Pensiya təminatı, sosial müavinətlər və dövlət sosial yardımı statistikasını üzrə kompleks göstəricilər sisteminin yaradılması və tətbiqi	Pensiya təminatı və dövlət tərəfindən verilən sosial müavinətlərə dair statistik məlumatların bütün istifadəçilər üçün açıqlığının təmin edilməsi	Pensiya təminatı, sosial müavinətlər və dövlət sosial yardımı üzrə statistik göstəricilər sisteminin mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu	2009-cu il
3.7.	“Şəxsiyyət əleyhinə zorakılığa dair” statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi	Şəxsiyyət əleyhinə zorakılıq problemlərinin statistik öyrənilməsi	Şəxsiyyət əleyhinə zorakılıq hallarına dair aktual statistik göstəricilərin əldə edilməsi və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi	2008-ci il
3.8.	“Azərbaycanda boşanma hallarının səbəblərinin öyrənilməsinə dair” seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi	Ölkədə boşanmaların səbəblərinin öyrənilməsi	Azərbaycanda boşanma hallarının səbəblərinə dair statistik məlumatların əldə edilməsi və müayinənin nəticələrinin istifadəçilər arasında yayılması	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi	2011-ci il
3.9.	Azərbaycan Respublikasında təhsilin inkişafını əks etdirən kompleks statistik göstəricilər sisteminin hazırlanması və tətbiqi, təhsilə çəkilən xərclərin qiymətləndirilməsinin elmi əsaslandırılmış metodikasının hazırlanması	Ölkədaxili istifadəçilərin və beynəlxalq təşkilatların ehtiyaclarını ödəyəcək təhsil statistikasını məlumatlarının hazırlanması	Azərbaycan Respublikasında təhsilin inkişafını əks etdirən yeni statistik göstəricilərin (bir şagirdin, tələbənin təhsilinə çəkilən xərclər və s.) mövcudluğu	Dövlət Statistika Komitəsi, Təhsil Nazirliyi	2009-cu il
3.10.	Gündüz ümumtəhsil məktəblərinin qış	Gündüz ümumtəhsil məktəblərinin maddi-	Gündüz ümumtəhsil məktəblərinin qış	Dövlət Statistika	2008-2012-ci

	mövsümünə hazırlığı, onların maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına aid statistik müayinənin keçirilməsi	texniki bazasının mövcud vəziyyətinin statistik öyrənilməsi	mövsümünə hazırlığı, onların maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına aid aktual statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri	Komitəsi, Təhsil Nazirliyi	illər
3.11.	Mədəniyyətin müxtəlif sahələrində statistik müşahidələrin aparılmasının təkmilləşdirilməsi üzrə metodoloji tövsiyələrin hazırlanması, mədəniyyət sahəsinin əsas göstəricilərinə dair elektron məlumat bazasının yaradılması	Mədəniyyət statistikasına üzrə məlumatların toplanması və yayımlanması sisteminin təkmilləşdirilməsi	Mədəniyyətin müxtəlif sahələrinin inkişafını əks etdirən sistemləşdirilmiş elektron məlumatlarına istifadəçilərin internet vasitəsilə açıq girişi	Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi	2012-ci il
3.12.	Əhalinin fasiləsiz təhsildə iştirakına dair statistik müşahidənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi	Ölkə əhalisinin fasiləsiz təhsildə iştirakı prosesinin statistik öyrənilməsi	Azərbaycan Respublikasında fasiləsiz təhsilin inkişaf meyllərini əks etdirən statistik göstəriciləri tətbiq etməklə, yeni məlumatların əldə edilməsi və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi	2009-cu il
3.13.	Elmi təşkilatların fəaliyyətinin kompleks statistik qiymətləndirilməsinə dair metodologiyanın hazırlanması	Elm statistikasına göstəricilərinin inkişaf etdirilməsi	Elmi tədqiqatların səmərəliliyinin qiymətləndirilməsi üçün statistik göstəricilərin, onların tərkibi və hesablanma metodikasının mövcudluğu	Dövlət Statistika Komitəsi, AMEA-nın İqtisadiyyat İnstitutu	2009-cu il
3.14.	Avropa Birliyi ölkələrindəki müşahidə təcrübəsinə uyğun olaraq, innovasiya fəaliyyəti üzərində statistik müşahidənin proqram və alətlərinin yeniləndirilməsi, kiçik	Ölkədə innovasiya prosesləri üzərində statistik müşahidə sisteminin genişləndirilməsi	Kiçik sahibkarlıq subyektlərində baş verən innovasiya və yeni texnologiyalar haqqında statistik məlumatların əldə edilməsi və onun Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi, AMEA-nın İqtisadiyyat İnstitutu	2011-ci il



	müəssisələrin innovasiya potensialının statistik öyrənilməsinə dair müayinənin təşkili				
3.15.	Meşə resurslarının qorunması, təkrar istehsalı və onlardan istifadəyə dair statistik göstəricilər sisteminin və onların formalaşdırılması metodologiyasının təkmilləşdirilməsi	Meşəçilik üzrə statistik göstəricilər sisteminin inkişaf etdirilməsi	Meşə resurslarından istifadə, onların təkrar istehsalı və qorunmasını əks etdirən keyfiyyətli statistik məlumatların mövcudluğu	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi	2012-ci il
3.16.	Ev təsərrüfatlarında yaranan tullantılar haqqında statistik göstəricilər sisteminin hazırlanması	Ev təsərrüfatlarının tullantıları üzərində statistik müşahidənin təşkili	Ev təsərrüfatlarının tullantıları haqqında statistik məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, bələdiyyələr	2010-cu il
3.17.	Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadəyə investisiya qoyuluşlarının öyrənilməsinə dair statistik müayinənin keçirilməsi	Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar statistikasının təkmilləşdirilməsi	Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadəyə investisiya qoyuluşu haqqında beynəlxalq təşkilatların daha geniş sorğularının doldurulması üçün məlumatların mövcudluğu və onların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi	2011-ci il
3.18.	Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması statistikasının göstəricilər sisteminin	Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar statistikasının təkmilləşdirilməsi	Beynəlxalq standartlara uyğun təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə, beynəlxalq təşkilatların sorğularının	Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi,	2011-ci il

	hazırlanması		doldurulması üçün məlumatların mövcudluğu	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	
3.19.	Ölkədə bədən tərbiyəsi və idmanın inkişafını əks etdirən statistik göstəricilər sisteminin yaradılması	Bədən tərbiyəsi və idman statistikasının inkişaf etdirilməsi	Bədən tərbiyəsi və idman statistikasına dair müasir tələblərə cavab verən statistik məlumatların mövcudluğu	Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi	2010-cu il

#### IV. İqtisadi-statistik təsnifatlar sisteminin inkişafı

Sıra №-si	Tədbirin adı	Tədbirin məqsədi	Gözlənilən nəticələr	İcraçı təşkilatlar	İcra müddəti
4.1.	Avropa Birliyinin İqtisadi Fəaliyyət Növləri (İFN) , Məhsul və Sənaye Məhsulları Təsnifatlarının (SMT) 2007-ci il versiyasına uyğun olaraq, İqtisadi fəaliyyət növləri, Məhsul və Sənaye məhsullarının statistik təsnifatlarının milli versiyalarının yenidən hazırlanması	İqtisadi və sosial təsnifatların 2007-ci il versiyalarında nəzərdə tutulan qlobal dəyişiklikləri nəzərə almaqla, milli təsnifatların Avropa Birliyi təsnifatlarına uyğunluğunun təmin edilməsi	Avropa Birliyi İqtisadi Fəaliyyət Növləri (İFN), Məhsul və Sənaye Məhsulları Təsnifatlarının (SMT) yeni versiyalarına uyğun olaraq, milli statistik məlumatların yeni strukturda işlənilib hazırlanması, Avropa Birliyi ölkələrinin iqtisadiyyatı ilə birbaşa müqayisələr aparmaq imkanını verən göstəricilərin mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi	2008-2009-cu illər
4.2.	İqtisadi fəaliyyət növləri, məhsul və sənaye məhsulları təsnifatlarının 2008-ci ilədək qüvvədə olan və yeni versiyaları arasında keçid "açarlarının" (kodlaşdırma sistemi, xüsusi proqram təminatı və s.) hazırlanması və tətbiqi	İqtisadi fəaliyyət növləri, məhsul və sənaye məhsulları təsnifatlarının köhnə və yeni strukturlarında hesablanmış dinamika sıraları göstəricilərinin müqayisəliliyinin təmin edilməsi	İFN, Məhsul və SMT-in köhnə strukturunda hesablanmış əvvəlki illərin göstəricilərinin bu təsnifatların yeni strukturuna uyğun yenidən hesablanması və nəşri	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi	2008-2009-cu illər
4.3.	BMT-nin geniş iqtisadi kateqoriyalar təsnifatı əsasında investisiya, aralıq və istehlak mallarının milli təsnifatının işlənilib hazırlanması	Makroiqtisadi göstəricilərin beynəlxalq müqayisəliliyinin təmin edilməsi	Ölkələrarası statistik müqayisələrin aparılmasına imkan verən yeni makroiqtisadi göstəricilərin mövcudluğu	Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi	2010-cu il
4.4.	Ətraf mühitin mühafizəsinə çəkilən xərclər təsnifatının yaradılması və tətbiqi	Beynəlxalq standartlara uyğun olaraq ətraf mühitin mühafizəsinə çəkilən xərclərin milli təsnifatının hazırlanması və statistika təcrübəsində tətbiqi	Yeni təsnifatın strukturuna uyğun olaraq, ətraf mühitin mühafizəsinə çəkilən xərclərə dair məlumatların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi	2011-ci il

4.5.	Faydalı qazıntılar və yeraltı suların milli təsnifatının hazırlanması	Faydalı qazıntılar və yeraltı sulara dair ətraf mühit statistikasının təkmilləşdirilməsi	Beynəlxalq təsnifləşdirməyə uyğun olaraq faydalı qazıntı və yeraltı suların təsnifləşdirilməsinə imkan verən milli təsnifatın mövcudluğu	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi	2009-cu il
4.6.	Avropa Birliyinin məşğulluq təsnifatının 2007-ci il versiyasına uyğun olaraq, məşğulluq təsnifatının yeni milli versiyasının hazırlanması	BMT-nin məşğulluq təsnifatında 2007-ci il versiyasında nəzərdə tutulan qlobal dəyişiklikləri nəzərə almaqla, milli təsnifatların Avropa Birliyi təsnifatlarına uyğunluğunun təmin edilməsi	Əmək statistikasına sahəsində məlumatlarına Avropa Birliyi ölkələrinin məlumatları ilə birbaşa müqayisə etmək imkanını verən göstəricilərin mövcudluğu	Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2010-cu il
4.7.	Bələdiyyələrin statistik ərazi təsnifatının hazırlanması	Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üzərində rəsmi statistika müşahidəsinin təkmilləşdirilməsi	Bələdiyyələr haqqında daha ətraflı statistik məlumatların mövcudluğu, nəşri və yayımlanması	Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları	2009-cu il
4.8.	Makroiqtisadi hadisə və proseslərin monitorinqinin təşkili və keçirilməsi	Ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsi, təhlili və proqnozlaşdırılmasının təkmilləşdirilməsi	Sosial-iqtisadi hadisə və proseslərin təhlili, qiymətləndirilməsi və proqnozuna dair vahid sistemin mövcudluğu	İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi	2012-ci il
4.9.	İKT məhsulları və xidmətləri üzrə milli təsnifatların hazırlanması	İKT statistikasının təkmilləşdirilməsi	Yeni təsnifatın strukturuna uyğun olaraq, İKT üzrə məlumatların mövcudluğu	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2010-2011-ci illər

## V. Statistik müşahidələrin müasir metodlarının tətbiqi

Sıra №-si	Tədbirin adı	Tədbirin məqsədi	Gözlənilən nəticələr	İcraçı təşkilatlar	İcra müddəti
5.1.	Statistik müşahidələrin keçirilməsi metodologiyasının yeni tələblərinə (müəssisələr qruplarının uçotu, maliyyə əlaqələrinin əks olunması və s.) uyğun olaraq, statistik registrin aparılması və formalaşdırılması üzrə metod və təlimatların hazırlanması və təkmilləşdirilməsi	Statistik məsələlərin həlli üçün təsərrüfat subyektlərinin statistik registrindən istifadə edilməsi	Statistik müşahidələrin keçirilməsi metodologiyasının yeni tələblərinə uyğun statistik məsələlərin həlli	Dövlət Statistika Komitəsi	2008-2012-ci illər
5.2.	Dövlət Statistika Komitəsinin statistik vahidlərin dövlət registri əsasında istifadəçilər üçün elektron informasiya sisteminin yaradılması, onun aparılması və tətbiqinə dair metodoloji tövsiyələrin işlənilib hazırlanması	Ölkə daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təşkil olunan statistik müşahidələrin əlaqələndirilməsi	Ölkədə statistik müşahidələrin keçirilməsində statistik vahidlərin dövlət registrindən vahid informasiya ehtiyatı kimi istifadə edilməsi	Dövlət Statistika Komitəsi	2009-cu il
5.3.	Sosial statistika sahəsində müasir seçmə metodların tətbiqinə əsaslanmaqla, müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsi və rotasiya metodologiyasının işlənilib hazırlanması və tətbiqi	Statistik informasiyanın keyfiyyətinin artırılması və respondentlərə düşən hesabat yükünün azaldılması	Sosial statistika sahəsində seçmə metodlarına vahid metodologiyasının mövcudluğu, sosial sahədə təşkil olunan seçmə müşahidələrin elmi əsaslandırılmış metodologiya əsasında aparılması	Dövlət Statistika Komitəsi	2009-cu il
5.4.	Kənd təsərrüfatı statistikasına da daxil olmaqla, müəssisələr	Statistik informasiyanın keyfiyyətinin	Seçmə statistik müşahidələrin aparılması üzrə vahid qaydaların	Dövlət Statistika Komitəsi,	2008-ci il

	statistikası üzrə seçmə statistik müşahidələrin aparılmasının yeni qaydalarının hazırlanması	artırılması və sahibkarlara düşən hesabat yükünün azaldılması	mövcudluğu, iqtisadiyyatın sahələrində təşkil olunan seçmə müşahidələrin elmi əsaslandırılmış metodologiya əsasında aparılması	Azərbaycan Dövlət İqtisad Universiteti	
5.5.	Rəsmi statistik müşahidələr çərçivəsində statistik məlumatların yığılmasının keyfiyyətinin yüksəldilməsi və informasiya axınlarının optimallaşdırılması sisteminin işlənilməsi hazırlanması	Statistik müşahidələrin təşkilinin beynəlxalq standartlara uyğunlaşdırılması	Statistik müşahidələrin daha keyfiyyətli və səmərəli təşkil olunması	Dövlət Statistika Komitəsi	2010-cu il
5.6.	Təşkilatlar tərəfindən hesabatların elektron formada təqdim olunması proqramlarının və digər əyani vasitələrin hazırlanması və Dövlət Statistika Komitəsinin WEB-səhifəsində yerləşdirilməsi	Rəsmi statistik məlumatların təqdim olunma prosedurunun asanlaşdırılması üçün imkanların yaradılması	Hesabatların elektron formada təqdim olunmasına imkan verən proqram vasitələrinin, hesabatların müəssisə və təşkilatlar tərəfindən statistika orqanlarına elektron formada ötürülməsi imkanlarının mövcudluğu	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2009-2012-ci illər
5.7.	Statistika orqanlarına müəssisə və təşkilatlardan (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) kağız formada daxil olan hesabatların elektron formaya keçirilməsi	Rəsmi statistik məlumatların təqdim olunma prosedurunun müasirləşdirilməsi və asanlaşdırılması	Sahibkarlarla statistika orqanları arasında məlumat ötürülməsi münasibətlərinin yeni, müasir səviyyədə olması, statistik məlumatların emalı prosesinə sərf olunan vaxta qənaət	Dövlət Statistika Komitəsi	2008-2012-ci illər

**VI. Dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və harmonizasiyası (uyğunlaşdırılması)**

<b>Sıra №-si</b>	<b>Tədbirin adı</b>	<b>Tədbirin məqsədi</b>	<b>Gözlənilən nəticələr</b>	<b>İcraçı təşkilatlar</b>	<b>İcra müddəti</b>
6.1.	Vahid idarələrarası statistik-informasiya sisteminin informasiya hesablama strukturunun yaradılması	Mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin texnoloji və texniki uyğunlaşmasına nail olunması	Vahid idarələrarası statistik informasiya sisteminin yaradılması üçün əsas zəminlərin mövcudluğu	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2009-cu il
6.2.	Vahid idarələrarası informasiya-statistika sisteminin yaradılması və tətbiqi	Dövlət idarəetmə orqanları arasında elektron məlumat mübadiləsinin təşkili, istifadəçilərin keyfiyyətli statistik məlumatlarla təmin edilməsi	Vahid idarələrarası informasiya-statistika elektron sisteminin mövcudluğu, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sistemə sərbəst girişi	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2010-2011-ci illər

## VII. Statistik informasiyaların yığılması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsi

Sıra №-si	Tədbirin adı	Tədbirin məqsədi	Gözlənilən nəticələr	İcraçı təşkilatlar	İcra müddəti
7.1.	Məlumat texnologiyası tələblərinin dövlət statistika orqanları sistemində həyata keçirilməsi	Statistika sisteminin bütün səviyyələrində elektron məlumat mübadiləsinə nail olunması	Korporativ məlumat şəbəkəsinin mövcudluğu, informasiya-hesablama sisteminin inkişafının texniki layihəsinin layihə-texnoloji həllinin bütün statistika sistemində tətbiqi	Dövlət Statistika Komitəsi	2012-ci il
7.2.	Müasir hesablama infrastrukturunun fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədilə standart proqram təminatı paketlərinin və texniki vəsaitlərin alınması	Statistika sahəsində mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının praktikada tətbiqi	Dövlət Statistika Komitəsi sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən müasir texniki və lisenziyalı proqram (SPSS, SAS və s.) vasitələrinin mövcudluğu	Dövlət Statistika Komitəsi	2008-2012-ci illər
7.3.	Statistik məlumatların yığılması, saxlanması, yayılması və təhlili üçün yeni informasiya və telekommunikasiya texnologiyalarından istifadə edilməsi	Statistik məlumatların yığılması, işlənməsi və yayılması sisteminin inkişaf etdirilməsi	İstifadəçilərə məlumatların buklet, çevik səhifə, nəşr materialları, WEB-səhifə vasitəsi ilə çatdırılma imkanlarının mövcudluğu	Dövlət Statistika Komitəsi	2008-2012-ci illər
7.4.	İlkin statistik məlumatların konfidensiallığının təmin edilməsi və saxlanmasının avtomatlaşdırılmış texnologiyasının işlənilib hazırlanması və tətbiqi	İlkin məlumatların və serverlərdə yerləşən məlumat bazalarının tam qorunmasına nail olmaq	İlkin statistik məlumatların konfidensiallığının təmin edilməsi üzrə elektron sistemin mövcudluğu	Dövlət Statistika Komitəsi	2009-cu il
7.5.	Statistika orqanlarına daxil olan informasiya üzrə (hesabat, müayinə, sorğu, monitoring və digər məlumatlar) məlumat bazasının yaradılması və inkişaf etdirilməsi	Statistika orqanlarına daxil olan informasiyanın sistemləşdirilməsi və vahid şəkildə idarə edilməsi	Statistikanın bütün sahələri üzrə məlumat bazalarının mövcudluğu	Dövlət Statistika Komitəsi	2010-cu il



7.6.	Dövlət orqanlarının informasiya texnologiyaları şəbəkələrinə qoşulmasının təşkili	İnternətdən istifadə imkanlarının artırılmasına nail olunması	Dövlət idarəetmə orqanları arasında çevik məlumat mübadiləsinin mövcudluğu	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizəsi Xidməti	2008-2010-cu illər
7.7.	Məlumat bazasının inkişaf etdirilməsi və JAVA texnologiyasına əsaslanan "İmtiyazlı müştəri" üsulunun tətbiq edilməsi	Rayon və şəhər statistika orqanlarında proqram vasitələrindən istifadə imkanlarının artırılması	Metodoloji göstəricilərdən istifadə imkanlarının mövcudluğu	Dövlət Statistika Komitəsi	2009-cu il
7.8.	Bölgələrdə bir çox ərazi vahidlərini birləşdirən məlumat şəbəkələrinin qurulması və digər texniki vasitələrlə bu mərkəzlərin təmin edilməsi	Altsəviyyələrdə məlumat mübadiləsi və bölgə üzrə yekunların əldə edilməsi imkanlarının artırılması	Bölgələrin mərkəzlərində qurulmuş məlumat şəbəkələrinin mövcudluğu	Dövlət Statistika Komitəsi	2011-ci il
7.9.	Məlumatın işlənməsində yeni texnologiyaların tətbiqinə nail olmaq üçün statistika sisteminin avadanlıqlarının yeniləşdirilməsi	Müasir texnologiyaların tətbiqinə və kadr potensialının artırılmasına nail olunması	Statistika sisteminin bütün struktur vahidlərinin yeni avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi imkanlarının mövcudluğu	Dövlət Statistika Komitəsi	2008-2012-ci illər
7.10.	Dövlət Statistika Komitəsinin elektron kitabxanasının yaradılması	Müasir texnologiyaların tətbiqi, statistik nəşrlərdən istifadənin asanlaşdırılması	Bütün istifadəçilərin elektron kitabxana resurslarına internet vasitəsilə sərbəst və pulsuz girişi	Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2009-2010-cu illər

## VIII. Statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafı

Sıra №-si	Tədbirin adı	Tədbirin məqsədi	Gözlənilən nəticələr	İcraçı təşkilatlar	İcra müddəti
8.1.	Statistik məlumat istifadəçilərinin müxtəlif qruplarını əhatə etməklə, istifadəçilərin müayinəsinin aparılması proqramının hazırlanması və müayinənin keçirilməsi	Rəsmi statistikaya tələbatın dəqiqləşdirilməsi, statistik informasiyanın istifadəçilərə çatdırılması prosesinin təkmilləşdirilməsi	İstifadəçilərin strukturu, onların hansı məlumatlara daha çox maraq göstərmələri və digər məlumatların mövcudluğu və onların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi	Dövlət Statistika Komitəsi	2010-cu il
8.2.	Rəsmi statistikaya inamın yüksəldilməsinə yönəldilmiş məlumat-izahat işləri proqramının hazırlanması və praktiki fəaliyyətdə tətbiqi	Cəmiyyətdə statistik məlumatlara inamın artırılmasına nail olunması	Rəsmi statistika orqanlarının fəaliyyətini izah edən, mərkəzi və regional kütləvi mətbuat vasitələrində dərc olunmuş məqalələr, çıxışlar, çəkilmiş videoçarxlar, reklamların və digər məhsulların mövcudluğu	Dövlət Statistika Komitəsi	2012-ci il
8.3.	Yeni texnologiyaların tətbiqi əsasında Dövlət Statistika Komitəsinin WEB-səhifəsinin inkişaf etdirilməsi, respondentlərlə qarşılıqlı əlaqənin WEB-səhifə vasitəsi ilə həyata keçirilməsi	Statistika orqanlarının fəaliyyəti ilə bağlı respondentləri maraqlandıran məsələlərin WEB-səhifədə "sual-cavab" rejimində müzakirəsi, istifadəçilərlə ünsiyyətin asanlaşdırılması	Daim yeniləşən WEB-səhifənin, respondentlərlə qarşılıqlı əlaqənin mövcudluğu	Dövlət Statistika Komitəsi	2008-2012-ci illər

## IX. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi

<b>Sıra №-si</b>	<b>Tədbirin adı</b>	<b>Tədbirin məqsədi</b>	<b>Gözlənilən nəticələr</b>	<b>İcraçı təşkilatlar</b>	<b>İcra müddəti</b>
9.1.	Avropa İttifaqı ilə qonşuluq proqramına uyğun olaraq, statistika sahəsində beynəlxalq əməkdaşlığın inkişafı	Rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılması	Avropa standartlarına uyğun, müqayisə oluna bilən statistik göstəricilərin mövcudluğu	Dövlət Statistika Komitəsi	2008-2012-ci illərdə
9.2.	Bağlanmış beynəlxalq müqavilələr çərçivəsində əməkdaşlığın həyata keçirilməsi, beynəlxalq seminarlarda, konfranslarda iştirak edilməsi	Ölkədə rəsmi statistikanın inkişafı üçün daha geniş biliklərin əldə edilməsi	Avropa standartlarına uyğun, müqayisə oluna bilən statistik göstəricilərin istehsalı üçün yeni biliklərin əldə olunması və mövcudluğu	Dövlət Statistika Komitəsi	2008-2012-ci illərdə

## X. Yerli statistika orqanlarının iş şəraitinin yaxşılaşdırılması

Sıra №-si	Tədbirin adı	Tədbirin məqsədi	Gözlənilən nəticələr	İcraçı təşkilatlar	İcra müddəti
10.1.	Statistika idarələrinin iş şəraitinin yaxşılaşdırılması:	Ölkə regionlarının inkişafı, yerli statistika orqanları üçün mütərəqqi İKT ilə təchiz edilmiş, müasir iş şəraiti olan binaların inşası	Regionlarda çalışan statistika orqanları işçilərinin müasir tələblərə cavab verən iş şəraitinin mövcudluğu	Dövlət Statistika Komitəsi	
10.1.1	Ağdam, Balakən, Dəvəçi, Goranboy, Qax, Qəbələ, Samux, Siyəzən rayon statistika idarələri				2008-ci il
10.1.2	Qobustan, Hacıqabul, Gədəbəy, Gəncə, Zaqatala rayon (şəhər) statistika idarələri				2009-cu il
10.1.3	Ağstafa, Qusar, Daşkəsən, Göyçay, Lerik rayon statistika idarələri				2010-cu il
10.1.4	Yardımlı, Xızı, Saatlı, Tərtər, Ucar rayon statistika idarələri				2011-ci il
10.1.5	Mingəçevir və Sumqayıt şəhər statistika idarələri				2012-ci il